

Sürtkü yağları üçün aşqarların yaradılması tarixi və inşafı

E.Ə. Nağıyeva, t.e.d.
Aşqarlar Kimyası İnstitutu

e-mail: aki05@mail.ru

Açar sözlər: tədqiqat, aşqarlar, sürtkü yağları, institutun yaradılması.

DOI.10.37474/0365-8554/2021-6-7-43-48

История возникновения и развития присадок к смазочным маслам

Э.А. Нагиева, д.т.н.
Институт химии присадок

Ключевые слова: исследование, присадки, смазочные масла, создание института.

Развитие техники привело к замене растительных и животных масел минеральными. С дальнейшим развитием моторостроения появляются требования к качеству смазочных масел. Было выявлено, что минеральные масла как бы они не очищались не отвечают предъявляемым к ним требованиям.

В связи с этим новым способом улучшения качества смазочных масел явилось введение в их состав так называемых "присадок" – органических соединений с различными функциональными группами, придающими маслам заданные свойства. В 1945 г. по предложению академика Ю. Мамедалиева была создана лаборатория масел и присадок, возглавляемая академиком А.М. Кулиевым при АзНИИНП им. В.В. Куйбышева.

Фундаментальные исследования этого коллектива считали основой для разработки в бывшем Советском Союзе промышленного производства эффективных присадок. Первые разработки коллектива относились к депрессорным и моющим присадкам, затем уже к многофункциональным присадкам. В Азербайджане, на основе работ, проведенных коллективом лаборатории были созданы первые отечественные присадки – депрессор АзНИИ, АзНИИ-4, АзНИИ-5, АзНИИ-ЦИАТИМ и др.

Успехи коллектива в исследованиях и разработках, а также наличие квалифицированных ученых в области химии присадок способствовали созданию в нашей стране единственного профилированного Института химии присадок (ИХП) АН Азербайджанской ССР под руководством академика А.М. Кулиева в 1965 г. Значительно было расширен диапазон фундаментальных работ, что дает возможность разработать научные основы направленного синтеза эффективных присадок оптимальной структуры.

Успехи, достигнутые учеными нашей республики, позволяют утверждать, что академиком А.М. Кулиевым в Азербайджане создана научная школа в области химии присадок к смазочным маслам. Получены многочисленные эффективные присадки различного назначения. На основе синтезированных присадок различного функционального действия разработаны смазочные масла различных групп.

Во всех областях экономики используются смазочные масла.

The history of formation and development of additives to lubricants

E.A. Naghieva, Dr. in Tech. Sc.
Institute for the Chemistry of Additives

Keywords: study, additives, lubricants, institute establishment.

The technological development led to the substitution of vegetable and animal oils for the mineral ones. With further development of engine manufacturing, the requirements to the quality of lubricants increased. It was revealed that the mineral oils, as though they are cleaned, do not satisfy the requirements.

In this regard, the new method for the improvement of the quality of lubricants is the addition of organic compounds with various functional groups providing the lubricants with set properties into so-called "additives". In 1945 on the offer of academician U. Mammadaliev a laboratory of the lubricants and additives had been established and leaded by academician A.M. Kuliev under AzNIINP named after V.V. Kuybyshev.

Fundamental studies of this staff were considered a basis for the development of industrial production of efficient additives in the former Soviet Union. First developments of the staff related to the depressor and detergent, afterwards to the multi-functional additives. Based on carried out surveys by the laboratory staff the first local additives – depressors AzNII, AzNII-4, AzNII-5, AzNII-TSIATIM etc. have been developed in Azerbaijan.

The success of the staff in the studies and developments, as well as the presence of qualified specialists in the chemistry of additives promoted the establishment of the single in our country profiled Institute for the chemistry of additives of the Academy of Sciences of Azerbaijan SSR under the leadership of A.M. Kuliev in 1965. The diapason of fundamental works, enabling to develop the scientific basis of synthesis of efficient additives of optimum structure has been dramatically increased.

Numerous efficient additives of various purpose have been obtained.

The lubricants are being used in all spheres of the economy.

XX əsrin ən böyük nailiyyətlərindən biri texnikanın surlarla inkişaf edib insan hayatının bütün sahalarında daxil edilmişdir.

Müasir dövrədə hansı texnika olursa olsun, onun sürkəti materialıllar islaması qeyri-mümkinidir. İnsanları sürkəti materialıllardan hələ cramızdan çox-çox əvvəl, qadim dövrlərdən istifadə etməyə başlayıblar. Buxar mühərrikləri ixtria edildikdən sonra sürkəti materiallarına tələbat artı.

Daha düzgün ifadə etsək, buxar mühərrikləri yanarından sonra bu masalə aktual oldu.

Buxarla işləyən maşınların ilk sürkəti yağıları ardılmış mal yəni donuz piyi və gəngəzərk yağı idi. Sonraları bu məqsədə qoyun, balıq və bitki yağıları-pambıq, soya, zeytin yağı və s. istifadə edilmişdir.

Maşın texnikasına keçid və onun sürkəti inkişafı XIX əsrda bu problemi dahi kəskin etmişdi. İlk dəfə olaraq 1876-ci ilə D.J. Mendeleyev sürkəti yağılarının ağır Qafqaz neftinin mazutundan alınmış əsulunu təklif etdi.

Nefin ilkini emali noticessində alınan yağlar sürkəti yağılarının istehsal üçün əncəv və etibarlı xammal hesab olundurdu.

D.J. Mendeleyevin və V.V. Markovnikovun yaxşı zamanda və bir istiqamətdə apardıqları tədqiqatların nef yağılarının istehsalının inkişafına böyük təsiri olmuşdur.

Əvvəller nef yağıları qara rongi ilə aliciları qorxudurdu, lakin bu yağlar açıq rongli heyvan və bitki mənşəli yağılardan 3-4 dəfə ucaz id [1].

Rus alimi Petrovun və ingilis alimi Reynoldsun klassisi işləri mineral (neft) yağılarının geniş yayılmasına səbəb oldu.

Sonradan mineral (neft) yağıların ucaz olmasına ilə yanışı digər üstünlükleri da müəyyən edilmişdir: saxlanıldıqda və işlədildikdə onlar oksidləşməyən dənə çox davamlıdır, metallara qarşı az tosılırlar, ona görə 1930-cu ildə texnikada heyvan və bitki mənşəli yağılar mineral yağırlarla tam əvəz edilmişdir.

Bələdiyələ, D.J. Mendeleyevin işlərinə əsasən nefdən alınan sürkəti yağılarının istehsalını və yağ sanayesinin müvəffəqiyyətli inkişafını təmin etdən əsaslar yaradıldı.

Maşın texnikasının inkişafı bitki və heyvan mənşəli yağıların mineral yağırlarla əvəz edilməsinən əsas almışdır.

Sürkəti yağılarının keyfiyyətini yaxşılaşdırmaq sahəsində elmi-tədqiqat işləri 1920-ci ildə tanınmış rus alimi L.Q. Qurviçin rəhbərliyi ilə "Azneft" in mərkəzi kimya laboratoriyasında aparılmışdır [2].

Burada L.Q.Qurviçin rəhbərliyi ilə işləyən cavan istedadlı alımlar – N.I. Çernojukov, K.P.Lixuisin, L.A.Quxman, I.F.Qutt, M.L.Blaqovidov, V.L.Qurviç, Je.A.Dyaçkova və başqaşalar sonradan nefi emal və neft kimyası sahəsində görkəmlili alımlar olmuşlar.

Motor istehsalı inkişaf etdiqə detalların korroziyasi və sürütünəsinin azaldılması, əsasın genis temperatur intervallında mühərriklərin normal işləşməsi və işləşməni təmin etmək və s. kimi problemlər yarandı.

Bu problemlər sürkəti yağılarının xassələrinə – korroziyaya, oksidləşməyə qarşı, termik stabillik və özüllük xassələrinə yeni tələblər qoyardı.

Aydın olub ki, mineral yağlar no qədər təmizlənəcədə mühərriklərin normal işini təmin edə bilmir. Belə olduqda sürkəti yağılarının keyfiyyətinin yaxşılaşdırılması üçün yeni istiqamət yarandı. Bu, onların tərkibində müxtəlif funksional qrupları olan, yağlara lazımi xassələr verən üzvi birləşmələrin olaraq edilmişdir. Belə birləşmələr "aşşarlar" adlandırıldı.

Müxtəlif konfranslarda və elmi-texniki jurnalların sahifələrində yağıların istismar xassələrinin yaxşılaşdırılması haqqında ciddi müzakirələr keçirildi.

Amerika mütəxəssisləri hesab edirdilər ki, sürkəti yağılarının keyfiyyətinin yaxşılaşdırılmasının yeganə əsərərlərin istifadəsidir. Sovet alımlarının fikrinə isə yağın keyfiyyətini yaxşılaşdırmaq üçün aparıcı rolu aşkar oynasa da, xammalın rolu da az deyil.

Əsərərlərin təsiri yolu dəqiqləşdirmək üçün onları təmiz (zorərlə komponentlərdən təmizlənmiş) baza yağından tədqiq etmək lazımdır.

Sürkəti yağından əsərərlərin sintezi inkişafda olan ölkələrdə 1930-cu illərin əvvəllərindən, Sovetlər birliyində, o cümlədən Azərbaycanda 1930-cu illərin sonlarından V.V. Kuybişev adına Azərbaycan Neft Emalı Üzrə Elmi-Tədqiqat İnstututunda başlanmışdır. Bu işlər əsasən depressor (donma temperaturunu aşağı salan əsərərlər) və yağırlar özüllüyünü yaxşılaşdırmaq əsərərlərin sintezi və tədqiqindən ibarətdir.

İkinci dönyü mühərribəsi ərafaşında motor istehsalının inkişafı böyük templo ilərləyiirdi. Bu ilk növbədə yüksək sürətli tövər və tank mühərriklərinin inkişafına səbab oldu. Bizim ölkə xaricdən əsərərlər, xüsusi depressor əsərərlər alındı.

Bir sər Amerika şirkətləri depressor əsərərlərinin istehsalını mənimşəmədi və bu sahədə onların rəqibləri yox idi. Əsərərlərin istehsalına keçmiş SSRİ ərazisində başlanması labüb idi. Tədqiqatçı-

ları arasında iki istiqamət var idi.

Birinci – şirkətin sıruların aqmaq, xaricdən alınmış möşhur xarici əsərərlərin tərkibini və texnologiyasını tapmaq cəhdid. Bu istiqamət qisa və sadə idi, lakin çox az şey vəd edirdi, on yaxşı haldə sadəcə bu sahədə Amerika tədqiqatçılara çatmaq mümkün olardı.

İkinci istiqamət daha çətin idi, çünki sürkəti yağılarına yerli əsərərlərin istehsalını yaratmaq lazımdı. Məhz onları SSRİ alımları secdilər.

Mühərribədən sonra da motor quruculuğu böyük sürətlə davam edirdi. Əgər mühərribədən əvvəl avtomobilərin orta mühərribə güclü 70-75 at gücü (51-55 kW) 2000-2500 dövrüyyə civarında dayışıbsa, 1950-ci ildə avtomobilərin orta mühərribə güclü artıq 100-140 at gücü (74-103 kW), 2800-3600 dövrüyyə arasında artdı.

Beloğrūd mühərribələrin yəni, dələk məmələdirilən miya yağıların istehsalı tələb edirdi.

Azərbaycanın görkəmləli alımı Y.H. Məmmədliyevin məsləhəti ilə yağıların keyfiyyətinin yaxşılaşdırılması problemini və tədqiqatların genişləndirilməsinin zorulluluğunu nəzərə alaraq, bu sahədə 1945-ci ildə Ə.M. Quliyev rəhbərliyi ilə V.V. Kuybişev adına Azərbaycan Neft Emalı Üzrə Elmi-Tədqiqat İnstututunda "Yağlar və əsərərlər" laboratoriya yaradıldı.

Kollektivin birincisi işləri depressorlарın və yuyucu sulfonat əsərərlərin sintezi və tədqiqindən aid idi.

1945-ci ildən Azərbaycanda əsərərlərin kimyası sahəsində işlər tədqiqatları yanaşı, Ümumittifaq Neft Emalı Üzrə Elmi-Tədqiqat İnstututu (VНИИП), İ.M.Qubkin adına Moskva Neft və Qaz İnstututu (МИНГ) və s. institutlarda da belə tədqiqatlar aparılırdı.

Qeyd edildiyi kimi, sürkəti yağına əsərərlərin sintezi sahəsində işlər keçmiş Sovetlər Birliyində 1930-1932-ci illərdə başlanmış, lakin bu sahədə tədqiqatların sistemləşdirilməsi və məqsədönlü aparılmasına ikinci dönya mühərribəsindən sonra başlanmışdır.

Müxtəlif alkilaromatik birləşmələrin – depressorlərin sintezi üzrə geniş tədqiqatlar aparılır və sintez edilmiş birləşmələrin quruluşu ilə yağırların donma temperaturunun asılılığı öyrənilir.

Məqsədönlü tədqiqatlar əsasən ilk AzNII-pressor əsərərlərin keyfiyyətini Azərbaycanda sintez edilmiş və 1947-ci ildə sənayedə alınmışdır. Bu aşkar Ə.M.Quliyev rəhbərliyi ilə Azərbaycan SSR EA Neft-Kimya Prosesləri İnstututunda keçmiş AzNIIİP əsərərlərin sintezi laboratoriyası kollektivinin işlərinə əsasən yaradılmışdır.

Depressor – AzNII yağların donma temperaturunu aşağı salmaq üçün istifadə olunur, o əsasən diyalkinalatlından ibarətdir.

Sovetlər Birliyində ilk sulfonat aşkarı da Azərbaycanda alınmışdır. Bu AzNII-4 aşkarı id. Onun istehsalı 1949-cu ildə başladı.

Bu aşkar ilk komponentdən ibarətdir. Yuyucu və korroziyaya qarşı xassəli AzNII-4 aşkar dilzəv və avtomatraktor yağılarını yaxşılaşdırmaq üçün istifadə olunur. Sulfonat tipli əsərərlərin sonrakı tədqiqatları sulfonatların yuyucu xassələrinin kimyavurulmuş ilə asılılığının öyrənilməsine has edilmişdir. Tədqiqatlarında sulfonat əsərərlərinin alınması üçün xammalın seçilməsinin elmi əsasları hazırlanmışdır, xüsusilə AzNII-4, CB-3, CK-3 aşkarlarının alınması və sonayedə alınma texnologiyasının Ə.M.Quliyev, K.I. Sadixov, D.Ə. Əhmədəzadə, I.M. Orucova, M.Ə. Məmmədov, V.E. Basayev, İ.I. Elyovic işləyib hazırlanmışdır.

İlk sonayə əsərərlərin sürkəti yağılarının bir xassasını yaxşılaşdırmaqla kifayətləndirdi, yanı yağırların donma temperaturunu aşağı salırı və ya yuyucu xassələrin yüksəldirdi. Sonraları sürkəti yağılarının cyni zamanda bir neçə istismar xassələrinin yaxşılaşdırımdan coxfunksiyalı əsərərlər yaradıldı. Bu sahədə alkilfenol tipli əsərərlərin sintezinə xüsusi diqqət verildi. Alkilfenollar – polimerlər və sürkəti yağırlarına antioksidant kimisi istifadə olunur (məsələn 2,6-di-tret-butil-4- metilfenol).

Alkilfenollar əsasında bitkilərin boyalarını artırmaq üçün stimulyatorlar, herbisidlər, otlır maddeklər və s. istehsal olunur.

Müxtəlif radikalı bisfenollar, alkilfenolların sulfid və disulfidlərin sintez olunmur. Bu tədqiqatlar alkilfenol əsərərlərinin effektivliyinin tərkib və quruluşundan asılılığını aşkar etməyimək verdi.

İkinci coxfunksiyalı AzNII-ÇİATİM-1 əsərərlər Azərbaycanda işlənmiş və 1950-ci ildə Ə.M.Quliyev və S.E. Kreyn tərəfindən sonayedə tətbiq edilmişdir.

Bu, kükürdləşmiş alkilfenolun barium duzudur – barium-bis (oksilalkilfenolsulfid), aşqrda alkilfenol fenolun xlorparafinlər ilə küləşməsindən alınmışdır, alkil – R = C₂₀-C₂₄ (disulfidalkilfenolun barium duzu).

Aşkar yağıın donma temperaturunu aşağı salmaqdan başqa, yağı yuyucu və korroziyaya qarşı xassələrin yaxşılaşdırıldı.

ÇİATİM-339 aşkarı barium-bis (alkiloksi-fenilsulfid) Moskvada işlənib hazırlanmışdır. Bu aşkar AzNII-ÇİATİM-1 aşkarın texnologiyası

ila alınmışdır. Onların fərqli alkilfenolların alınmasına səndir. ÇİLATIM-339 aşşarında istifadə edilən alkilfenol fenol polimerdirilmiş ilə alkılışlısanından alınır – R-C₆-C₁₂ [3]. Bu aşqar yağın yuycu və antikorroziya xassalarını tömən edirdi.

Bələliklə, Azərbaycan SSR EA Neft-Kimya Prosesləri İnstitutunun aşqarları sintezi laboratoriyasının kollektivinin işlərinə əsasən Azərbaycanda ilk aşqarlar yaradılmışdır.

1960-ci illərdə alımlar – Ə.M.Quliyev, G.Ə.Zeynalova, İ.M.Orucova, A.M.Zevşina və V.E.Başayev tərəfindən kollektiv aşqarları sintezi sahəsində aparılan darin elmi axtarışların nöticəsində müasir dizellərin tələblərinə ödəyən və yüksək keyfiyyətli dizel yağlarının istehsalını tömən edən AZНИП-7 aşqarının sonnətə tətbiqini həyata keçirildi.

Ə.M.Quliyevin rəhbərliyi ilə aşqarların sintezi və istehsalda alınma texnologiyasının işlənilən hazırlanması sahəsində laboratoriya kollektivinin bir çox tədqiqatlar aparmışdır.

Kollektivin nailiyyətlərinin və aşqarlar kimyasi sahəsində yüksək ixtiashlı alımların olması hesabına, 1965-ci ildə SSRİ-də bu sahədə yeganə Azərbaycan təxitsənmiş SSR Elmlər Akademiyası Aşqarlar Kimyasi İnstitutu yaradıldı.

Akademik Ə.M.Quliyev institutun təmolunu qoymuş, onun təşkilatçısı və 1987-ci ildək fasiləsiz rəhbər olmuşdur, hazırda institut onun adını daşıyır. 1987-ci ildən institut onun yetirmələrindən biri, kimya elmləri doktoru, AMEA-nın müxbir üzvü (hal-hazırda akademik) V.M.Fərzalıyev rəhbərlik edir.

Institutun əzəzdində 12 laboratoriya açıldı. Bu laboratoriyalarda hərortələr tədqiqatçılar – aşqarların alınma texnologiyasının işlənilən hazırlanması, yağlara, yanacaqlara, polimer materiallara yüksək effektli aşqarların tətbiq edilməsi və aşqarların nəzəri əsasları istiqamətinə təsir mexanizminin işlənilən hazırlanması apardılı.

Tekniki inkişaf etdiyək müxtəlif təsirləri çox şəddi aşqarlar işlənilən hazırlanmışdı: alkilfenolylar, sulfonatlar, diifosfatlar, depressorlar və s.

Respublika alımlarının bu sahədə apardığı tədqiqatlar və əldə etdiyikləri nailiyyətlər deməyə imkan verir ki, Azərbaycan sürükü yağınlara aşqarlar kimyasi sahəsində Ə.M.Quliyev tərəfindən elmi məsələ yaradılmışdır [4].

Motor yağınların əsas komponentlərindən biri detergent-dispersedici alkilfenolylar, alkilsulfatlar və sulfonat aşqarlarıdır. 1990-ci illərin ortalarına qədər sintezi olunmuş aşqarlar barium torkılı maddələr idi. Bu ÇİLATIM-339, BFK,

İХП-101 və s. aşqarlarıdır. O zaman on yüksək qələvili aşqar keçmiş Sovetlər Birliyində G.Ə.Zeynalovanın rəhbərliyi ilə Azərbaycanda alınmışdır.

Onların kül əddəti yüksək, qələvi əddəti isə aşağı idi, bu da müasir tələblərə cavab vermirdi. Motor yağı işlək vaziyətdə olunda kül detallara çökür və onları sıradan çıxarırlar [5, 6].

XX əsrə ażkulları aşqarlar (BНИИП-370, ИХП-109, КФК və s.) yağı qoyulan tələbləri tömən edə bilmişdirlər. Yeni yüksəkqələvili alkilfenolylar, sulfonat aşqarları sintezi edildikdən sonra yağıla olan tələblər tömən edildi.

Karbonatlaşdırılmış kükürd saxlayan kalsium alkilfenolyların bütün B və Г qrup yağlarda müvəffaqiyyətlə tətbiq edilmişdir, köhnəslimən aşqar qələvili alkilfenolylat aşqarlarının istehsalının dəyandırılması sabob oldu. Bu da yağın istehsalı zamanı xorelərin azalmasına, bəzi hallarda isə onun keyfiyyətinin yaxşılaşmasına imkan verdi.

Yüksəkqələvili alkilfenolylat aşqarları orta qələvili alkilfenolylatların karbonatalmış variantıdır. Bu BНИИП-712, BНИИП-714, ОЛО-218A, АМОКО-9230, ИХП-130, ИХП-150, АКІ-154 və s. aşqarlardır.

Dünya ədəbiyyatında və patentlərdə yüksəkqələvili aşqarların əsasən karbonatalmış bis-alkiloksifenilsulfidin kalsium duzlarının alınmasından bəhs olunur [7, 8].

Bu aşqarlar müxtəlif promotorlara alınması ilə fərqlənir. Alkilfenol kükürdlaşması isə küükürd xloridlər və ya elementar küükürdlər aparılır (BНИИП-712, BНИИП-714, ОЛО-218A və s.). Bizim institutda (AKİ) Ə.K.Kazimzadə, E.Ə.Nağıyeva və başqaları tərəfindən küükürdlaşma prosesi sodium sulfidə aparılır, bu ekoloji tömiz prosesdir, burada zərərləri hidrogen xlorid və hidrogen sulfid qazları ayrılmır [9]. Bu karbonatalmış (bis-alkiloksifenilsulfidin) sulfidin kalsium duzdu (AKİ-154 aşqarı).

Müxtəlif atom saxlayan yüksək qələvili aşqarlar sintezi edilmişdir [10–14].

AMEA akademik Ə.M.Quliyev adına Aşqarlar kimyasi İnstitutunda müasir motor yağılarının keyfiyyətini yaxşılaşdırmaq üçün yeni aşqar kompozisiyaları işlənilmişdir [15–18].

Aşqar kompozisiyalarından çox seriyalı motor yağıları alınır. Kompozisiyalarda müxtəlif funksiyalı aşqarlar: yuyucu-dispersedici, oksidləşməyə və korroziyaya qarşı, özlülük indeksini artırıran, donma temperaturunu aşağı salan və s. istifadə olunur.

Yeni növ maşın və mexanizmlərin yaradılma-

si zamanı sürükü yağılarının istifadəsində bir çox problemlər ortaya çıxırdı. Bu problemlərin həlli sürükü yağınlara aşqarlar kimyasiının müstəqil elm kimi yaranmasına və inkişafına sabob olmuşdur.

Aşqarlar kimyasi nisbətən cavan elmdir, öz tədqiqatlarında net kimyinən, üzvi və qeyri-üzvi kimyinən, kolloid, fiziki kimyinən və s. elmlərin nailiyyətlərindən istifadə edir. Bələliklə, aşqarlar kimyasi üzvi maddələrin sintezi, onların quruluşunun öyrənilməsi, təsir mexanizminin müəyyən edilməsi və istifadə sahələri haqqında elmdir.

Verüstü texnikada, dəniz gəmiçiliyində, aviasiyada və iqtisadiyyatın digər sahələrində sürükü yağınlara istifadə edilir.

Aşqarların motor yağınlarda istifadəsi ölkədə diziş istehsalı inkişafının sürətləndirilməsinə imkan verdi, bu da iqtisadiyyatda əhəmiyyətli əqəməti tövsiyə edir.

Tekniki nə qədər inkişaf etsə də, onun işləməsi sürükü materialları mümkün deyildir. Ona görə sürükü materiallarının keyfiyyətini yaxşılaşdırın aşqarların alınması vacibdir.

Ədəbiyyat siyahısı

1. Исмайлов Н.Д., Османов У.О. Развитие химии присадок к смазочным маслам. – Баку: Элм, 1992, с. 237.
2. К вопросу производства масел и присадок в Азербайджане / АИ Азербайджана ИХП, Баку, 1970, 291 с.
3. Кулеса А.М. Химия и технология присадок к маслам и топливам. – Ленинград: Химия, 1985, 312 с.
4. Волков В.А., Воронский Е.В., Кузнецова Г.Н. Библиографический справочник. – Киев: Наукова думка, 1984, 270 с.
5. Насиева Э.А. Малозольные и беззольные присадки к минеральным и синтетическим маслам на основе алкилфенолов и аминов. автореф. докт. дис., Баку, 2001, 53 с.
6. Селезнева И.Е., Левин А.Я., Монин С.В. Дегтерентно-липидергирующие присадки к моторным маслам // Химия и технология топлив и масел, 1999, № 6, с. 39-43.
7. Селезнева И.Е., Левин А.Я., Трофимова Т.Л., Иванова О.В., Будановская Т.А. Новая сверхщелочная алкилфенольная присадка к моторным маслам // Химия и технология топлив и масел, 2000, № 4, с. 10-12.
8. Селезнева И.Е., Левин А.Я., Трофимова Т.Л. и др. Синтез и исследование эксплуатационных свойств новой сверхщелочной алкилфенолятной присадки к моторным маслам // Химия и технология топлив и масел, 2016, № 6, с. 7-9.
9. Кязим-заде А.К., Насиева Э.А., Мамедова А.Х. Серосодержащая полифункциональная присадка к смазочным маслам // Технологии нефти и газа, 2013, № 5, с. 8-11.
10. Shuai-Li-Chao Huang, Qing-Qing Luo, Chen-Xi Zhang, Guan-Jun Zhang. Новые гетероциклические стабильные азотсодержащие бораты в качестве присадок к смазочным маслам // Нефтехимия, 2017, т. 5, № 4, с. 461-467.
11. Мамедова А.Х., Фарзалиева В.М., Кязим-заде А.К. Новые серо-, азот и боросодержащие многофункциональные алкилфенолятные присадки к моторным маслам // Нефтехимия, 2017, т. 5, № 4, с. 457-460.
12. Котов С.В., Зерзев И.М., Гусева И.А., Наукин П.В., Тимофеева Г.В., Балхан Н.С. Синтез высокощелоченной магнийсодержащей алкилцисплатиновой присадки // Нефтехимия, 2019, т. № 2, с. 234-240.
13. Nagiyeva E.A., Khazim-zadeh A.K., Mammadyarov K.H., Gadirov A.A., Aliyeva M.N., Ramazanova Y.B. Multifunctional additive for motor oils on the basis of dodecylphenol // Azerbaijan Chemical Journal, Baku, 2019, № 2, pp. 48-51.
14. Кязим-заде А.К., Насиева Э.А., Мамедъярова X.Н., Гадиров А.А., Рзаева И.А. Многофункциональные алкилфенолятные присадки к моторным маслам // Мир нефтепродуктов, 2020, № 6, с. 52-55.
15. Pat. Az / 20160024. Гоми, teplovoz və stasionar dizellər üçün motor yağı / H.Ə. Cavadova, X.Q. Əsfəndiyeva, E.Ə.Nağıyeva, B.İ. Abdullayeva və s.
16. Pat. Az / 20160021. Teplovuz və sənaye dizelləri üçün motor yağı / V.M. Fərzalıyev, H.Ə.Cavadova, Y.B.Ramazanova, E.Ə.Nağıyeva və s.
17. Pat. Az / 20170015. Gəmi dizelləri üçün motor yağıları / Y.B.Ramazanova, A.Ə.Hüseynova, T.Şamilzadə və s.
18. Pat. Az / 20180042. Dəzgah avadanlıqları üçün sürükü yağı / H.Ə.Cavadova, E.M.Cavadova, Y.B.Ramazanova və s.

References

1. Ismaylov N.D., Osmanov U.O. Razvitiye khimii prisadok k smazochnym maslам. – Bakı: Elm, 1992, s. 237.
2. K voprosu proizvodstva masel i prisadok v Azerbaidzhane / AN Azerbaidzhana IKHP, Bakı, 1970, 291 s.
3. Kuliev A.M. Khimiya i tekhnologiya prisadok k maslам i toplivam. – Leningrad: Khimiya, 1985, 312 s.
4. Volkov V.A., Voronskiy E.V., Kuznetsova G.I. Bibliographiczkiy spravochnik. – Kiev: Naukova dumka, 1984, 270 s.
5. Nagieva E.A. Malozol'nye i bezzol'nye prisadki k mineral'nym i sinteticheskim maslам na osnove alkilphenolov i aminov: avtoref. dokt. diss., Bakı, 2001, 53 s.
6. Seleznova I.E., Levin A.Ya., Monin S.V. Detergentno-dispergiruyushchie prisadki k motornym maslам // Khimiya i tekhnologiya topliv i masel, 1999, No 6, s. 39-43.
7. Seleznova I.E., Levin A.Ya., Trofimova T.L., Ivanova O.V., Budanovskaya T.A. Novaya svarkhshchelochchnaya alkilphenol'naya prisadka k motornym maslам // Khimiya i tekhnologiya topliv i masel, 2009, No 4, s. 10-12.
8. Seleznova I.E., Levin A.Ya., Trofimova T.L. i dr. Sintez i issledovanie eksploatatsionnykh svoistv novoy svarkhshchelochchnoy alkilphenolatnoy prisadki k motornym maslам // Khimiya i tekhnologiya topliv i masel, 2016, No 6, s. 7-9.
9. Kazim-zade A.K., Nagieva E.A., Mamedova A.Kh. Serosoderzhashchaya polufunktional'naya prisadka k smazochnym maslам // Tekhnologiya nefti i gaza, 2013, No 5, s. 8-11.
10. Shuai-Li-Chao Huang, Qing-Qing Luo, Chen-Xi Zhang, Guan-Jun Zhang. Novye geterotsiklicheskie stabil'nye azotsoderzhashchchie boraty v kachestve prisadok k smazochnym maslам // Neftekhimiya, 2017, t. 5, No 4, s. 461-467.
11. Mamedova A.Kh., Farzaliyev V.M., Kazim-zade A.K. Novye sero-, azot i borsoderzhashchие mnogofunktional'nye alkilphenolyatnye prisadki k motornym maslам // Neftekhimiya, 2017, t. 5, No 4, s. 457-460.
12. Kотов S.V., Zerzeva I.M., Guseva I.A., Naukin P.V., Timofeeva G.V., Balkan N.S. Sintez vysokoshchelochchnoy mag-niysoderzhashshey alkilsaltsilatnoy prisadki // Neftekhimiya, 2019, t. No 2, s. 234-240.
13. Nagiyeva E.A., Kazim-zadeh A.K., Mammadyarova Kh.N., Gadirov A.A., Aliyeva M.N., Ramazanova Y.B. Multi-functional additive for motor oils on the basis of dodecylphenol // Azerbaijan Chemical Journal, Bakı, 2019, No 2, pp. 48-51.
14. Kazim-zade A.K., Nagieva E.A., Mamedyarova Kh.N., Gadirov A.A., Rzaeva I.A. Mnogofunktional'nye alkilphenolyatnye prisadki k motornym maslам // Mir nefteproduktov, 2020, No 6, s. 52-55.
15. Pat. Az / 20160024. Gemi, teplovoz ve stasianor dizelleri uchun motor yaghi. H.A. Javadova, Kh.G. Efendiyeva, E.A. Naghiyeva, B.I. Abdullayeva ve b.
16. Pat. Az / 20160021. Teplovoz ve senaye dizelleri uchun motor yaghi / V.M. Farzaliyev, H.A. Javadova, Y.B.Ramazanova, E.A. Naghiyeva ve b.
17. Pat. Az / 20170015. Gemi dizelleri uchun motor yaghları / Y.B.Ramazanova, A.A. Huseinova, T.I. Shamilzade ve b.
18. Pat. Az / 20180042. Dezgah avadanliglary uchun surtku yaghları / H.A. Javadova, E.M. Javadova, Y.B.Ramazanova ve b.